

**Nurlu əməllərin işığında****Solmaz Həyatova (Fərzəliyeva)**

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan.

O adam xoşbəxtidir ki, sözünü, əməlini, qəlbini və amalını xalqının tərəqqisində, onun hərtərəfli inkişafına həsr edir. Belə insan, yüz illərlə nəsillərin, vətən övladlarının xatirəsində yaşayır.

Kamran (Dadaşoğlu) Məmmədov yarıy əsər yaxın zaman daxilində çox zəngin və mürəkkəb yaradıcılıq yolu keçən, ictimai-siyasi həyatla, ədəbi mühitlə, müxtəlif sənət adamları ilə six təmasda olan, XX əsr ədəbiyyatının tədqiqində, ədəbiyyatşunaslığın inkişafında xüsusi və önməli yeri olan ziyanlılardan biri olmuşdur.

Kamil insan, yaxşı vətəndaş, ədəbiyyatşunas alim, görkəmli tədqiqatçı, filologiya elmləri doktoru, professor, yeri gələndə ara-sıra şeirlər, həckayalar yazan Kamran Məmmədov (Dadaşoğlu) haqqında səz demək onu tanıyan və yaxud onunla əməkdaşlıq edən şəxsəd böyük bir iftخار hissi doğurur desək, yanılmarıq. Həc təsadüf deyil ki, xalqın həyatında müthüm rol oynayan şəxslərə hörmət və ehtiram vardır. Belə şəxsiyyətlərdən səhərər açmaq, onların keçdiyi həyat yolu və rəqəmək çox maraqlıdır. Maraqlıdır ona görə ki, onlar həyatın yollarında hər cür ağrı-acıya dözmüş, keşməkeşli hayatın yollarında bir çox çətinliklərlə üz-üzə gəlmişlər. Lakin bu çətinliklərə sına gərək haqqı nəhaqdan, mordi naməddən ayırmışlar. Ömrülərini elmə, yazıb-yaratmağa həsr etmişlər. Kamran Məmmədov da belə insanlardan idi. Onun qəlbini vətən sevgisi və məhəbbəti ilə dəyünləndirdi.

Şuşada dünyaya göz açan fədakar alımlar, mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi və elmi yaradıcılığı xalqa məhəbbət nümunəsinə çevrilmiş, humanist təbiətinə və nəcibliyinə görə fədakarlıq və mərhəmət mütəssəməsi kimi sevilmişdir. O həm də Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz və sənət simalarındandır.

Yaşıl təbiəti, münbi tərpağı, saf və bühlur bulaqları, göz oxşayan meşələri, sərin yaylaqları olan, sazlı, sözlü, nəğməli, gözəl mənzərəli bir diyarın abi havası onun yaradıcılığında, rəngarəng məqalələrindən bir daha öz əksini tapmışdır.

Kamran Məmmədovun geniş qəlbə var idi. Bunun nöticəsidir ki, Qarabağdan Bakıya üz tutanlar ilk növbədə Kamran müəllimin evinə qonaq düşərdilər.

İnstituta qəbul olunan gənclər onun evində qalardılar. Evində qalan qohum, dost-tanışların uşaqları burada nişanlanıb, toy edib, özlərinə yurd-yuva qurardılar. Xeyirxahlıq elə bil Kamran müəllimin adına yazılımışdı. Ona görə də Qarabağ elinin böyükən-kiçiyə hamısı Kamran müəllimi öz doğması kimi sevir, ona böyük hörmət və ehtiram göstərirdilər. O, Qarabağın bütün bölgələrində yaşayan soydaşlarının problemləri ilə, ailə vəziyyətləri ilə daima maraqlanırdı və onların problemlərini həll etməyə çalışardı. Çox vaxtlar issa onlara yardım da edərdi.

Kamran Məmmədov uzun illər Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin böyük bir kollektivinə rəhbərlik etmişdir. Bu müddət ərzində ədəbiyyatşunaslıq elminin dair yüzlərlə elmi məqalə və monoqrafiyaların, hekayə kitablarının müəlliliyi olmuşdur. İslədiyi müddətdə onlarla elmlər namizədi və elmlər doktoru yetişdirmişdir. Kamran müəllim, əslində layiq olduğu titulları almışdır və hər şeydan uca olan insanlıq titulunu bütün adlardan üstün tutmuşdu.

İnsanın mənəvi keyfiyyətləri, nəcib sıfətləri ilk növbədə onun xeyirxahlığı ilə ölçülür. Binciyi-qədimdən peygəmbərlər, imamlar çox xeyirxah olmuşlar və onların bu intahasız dərəcədə xeyirxahlıqları onları Uca Allah tərəfindən hər iki aləmin ən yüksək mərtəbəsinə ucaltmışdır. Zətən islam dininin cövhərini də xeyirxahlıq təşkil edir ki, istor müqəddəs Qurani-Kərimin mübarək ayələrinə dayanan İsləm Peygəmbərinin (s.ə.A.v) və istorcası də onun pak Əhli-Beytinin (ə) xeyirxahlığı haqqında İsləm tarixində həddindən çox vurğulanmış və bu barədə bəlkə də,

minlərlə kitablar, risalələr yazılmışdır.

Azərbaycan xalqının zətən xeyirxah olması məhz onun müqəddəs Qurani-Kərimin mübarək ayələrinə və İsləm əhəkamlarına ən çox riayət etməsindən irəli gelir. Azərbaycan xalqı bir xalq kimi xeyirxahdır və bunun bariz nümunəsi də onun toleranlığı, qonaqpərvərliyi, yixılanın əlindən tutub qaldırmağı, ehtiyacı olanlara əl tutmağıdır ki, bütün bunlar Kamran müəllimin mənəvi keyfiyyətləri ididir.

Kamran müəllim məhdud, dar çərçivəli alim deyildi. Ədəbiyyatşunaslıq elminin hansı sahəsi olursa olsun, o sahədə yüksək səviyyədə fikir söyleyər, müzakirələrdə iştirak edərdi.

Ədəbiyyat tariximizdə önməli yer tutan Əbdürəhim bay Haqverdiyev, Nəcəf bay Vəzirov, Yusif Vəzir Cəmənzəminli, Qasimbəy Zakir, Üzeyir Hacıbəyli kimi yüksək sənət adamlarından ürkəkə yazdı, həvəsə nəşr etdiyi kitablarında, bir çox elmi məqalələrində yazıçıların həyat və yaradıcılıqları, onlar haqqında xatirələri Kamran müəllimin qələmində öz dolğunluğu ilə əksini tapmışdır.

Yazıcıçıya yaraşan sənətkar mədəniyyəti, dərin bilik, həyat təcrübəsi, gözəl və təsirli qələm, zəngin müşahidə qabiliyyəti, sözün əsl mənasında, sadə və əvan bədii dil, şəxsi nəzakət, məhrəbənlilik, həssaslıq – bütün bunların hamisi, onun şəxsiyyətində cəmlənmişdir. Bütün bunlar onun özünü də, yaradıcılığını da nurlandıran dəyərləri ididir.

Yüzlərlə sanballı məqalələrində, iri həcmli dəyərləri tədqiqat əsərlərində də elmi-nazəri fikirlərlə yanaşı, həssas bir alim dəqiqliyinin, alim möhəbbətinin əlamətləri açıq-aydın görünürdü.

Kamran müəllimin ömür yolu gənc alımların örnək idi, desək, yanılmarıq. O, tükünməz enerji, bir az gərgin, lakin möhkəm qürüru, qayğıkəs siması, qabiliyyəti, nizam-intizamı, salıq-səhmanı ilə seçilən, həmisi düzgünlüyü tərəfdarı olan, hamiya kömək əlini uzadan qayğıkəs insanlardan idi.

Kamran müəllim həmisi qayğılı görünürdü. Başqasının dərdini özünün dərdi hesab edirdi. Buna görə də həmisi narahat görünür, onunla danışanda, səhəbat edəndə, gözlərindəki, çöhrəsindəki qəm-qüssə özünü bürüzə verirdi. Təsadüfi deyil ki, Ədəbiyyat İnstitutunda hamı onu sevirdi və alıma dərin hörmət göstərirdi. Bir sözla, Kamran müəllim başqalarının halına yanan, onların problemlərini həll etməyi özüno borc bilən insanlardan idi. Çox hörmətli hamiya yardım edən xeyriyyəçi milyoner Zeynalabdin Tağıyevin qızı Sara xanım həmisi olduğu kimi bir gün yenə şöbəmizə gəlmişdi. Sara xanım Kamran müəllimin ən yaxın dostu, sirdəsi, idi. Kamran müəllim həmisi ona yardım da edərdi. Günlərin bir günü bizim şöbəyə gələndə onun ayaqqabısunın altının açıldığını görən Kamran müəllim çox pis oldu və elmi işçilərdən birinə pul verib yaxınlıqlıda maqazina göndərdi, Sara xanım onu çox çətinliklə qəbul etdi.

Kamran müəllim onu Sara xanımı verib çox nəzakətlə dedi: Sara xanım, sənin ad gününə hədiyyə edirəm. Çox xahiş edirəm, əlimi geri qaytarma. Sara xanım bir qədər duruxdu və bir qədər düşündürdən sonra hədiyyəni qəbul etdi və dedi: Kamran müəllim siz həmisi mənə qayğı və ehtiram göstərisiniz.

Bir gün Zori Balayanın "Ocaq" kitabını şöbədə müzakirə edirdik. Kamran müəllim qələbinin yanığını gizlədə bilmədi, Balayan haqqında kobud ifadələr işlətdi: Azərbaycanın çörəyini yeyən bu kimi alçaqlar vətənimizə xəyanət edər, torpağımızı özünükünləşdirərlər.

Kamran müəllim xalq yaradıcılığını, müsicini, aşiq ədəbiyyətini, sazi, sözü çox sevərdi.

O, gənclərə məhəbbət və qayğı ilə yanaşı, onların elmi yazılarına böyük həssaslıq göstərir, məsləhət və köməyini heç vaxt əsirgəmirdi.

Uzun illər Azərbaycan ədəbiyyatı tarixində dediyi dərin məzmunlu elmi mühazirələrdən malum olur ki, bu həlim təbiəti, qayğıkəs, görkəmli, həssas alim gəncliyimizin kəsiyində hər an aqıq-sayıq dururdu. Kamran müəllim, mənən, ruhən çox zəngin bir insan idi. Bu zənginliyi o, damla-damla, zərrə-zərrə qazanmışdı. O, Qarabağ işğal olunanından sonra çox narahat idi. Üzündəki narahatlığı, gözlərindəki qayığını belə ifadə edirdi:

"Qarabağ gözəldir. Onun keçilməz dağlarını, qayalarını, qalın və ayaq dəyməmiş meşələrini, dağ çaylarını və şəffaf bulaqlarını Azərbaycan şairləri öz şeirlərində az tərənnüm etməmişlər. Uca dağlarının döşündə Şuşa şəhəri yerləşmişdi. Şuşa nəinki özünün gözəl təbiəti, həmdə yüksək-

poeziya aləmi və qabaqcıl mədəniyyəti ilə şöhrət tapmışdır. Şuşanı əbəs yerə musiqi və poeziyanın beşiyi adlandırmışlar. Demək olar ki, Azərbaycanın bir çox məşhur sonətkarları Cabbar Qaryagdioglu, bəstəkar Üzeyir Hacıbəyli, Bülbü'l, Xan Şuşinski, məşhur tarzən Qurban Pirimov və bir çox başqaları Şuşada doğulmuşlar.

Bu dünya həmən dünyadı. Lakin insanlar dəyişib. Vətən, həmin vətəndir. Lakin bütövlüyü pozulub. Mənim üzümdəki və qəlbimdəki ağrı-acı da bununla bağlıdır. Qarabağım bu gün mahnı əvzinə ağı deyib ağlayır. Bizim üçün qəribəsəyib. Üzeyirin, Bülbü'lün, Seyid əminin, Xan Şuşinskinin ruhları bizdən inciyib, Xan əminin «Kəşmə şikəstəsi» qəribəsəyib.

Ancaq man inanıram ki, bir gün qələmimi Şuşa qalasında, Qarabağın azadlığına həsr etdiyim məqala, kitablarını yazımağa həsr edəcəyəm. Vətən bir gün bütövləşəcək. Mən, buna bütün varlığımıla əminəm və bir gün Azərbaycan bayrağı öz yurd-yuvasında, öz torpağında erməninin gözünü çıxara-çıxara Şuşa qalasında dalgalanacaqdır».

*Kamran Dadaşoğlu peşiman deyil,  
Ümidi sabahdı, ah-aman deyil,  
Dünyada şan-şöhrət, ad iman deyil,  
Öz adı, əməli xoş məsəllidi....*

Nəhayət, alimin arzusu bu gün çin olmuşdur.

Azərbaycanın bayrağı Şuşa qalasında dalgalanır. Çox təəssüf olsun ki, Kamran müəllim bu günü görə bilmədi.

Kamran müəllim böyük şəxsiyyət idi. O, sağlığında özü üçün insanlığın heykəlini ucaltmışdır.

Uzun illər mən Kamran müəllimlə bir şöbədə işləmişəm. O, mənə həmişə “yaxşı qız” deyə müraciət edərdi. Elmi rəhbərim olsa da, son vaxtlar xəstəliyi ilə əlaqədar rəhbərliyi Əflatun Məmmədova tapşırırdı və dedi: Solmaz işləyən, zəhmətkeş xanımdır. Ondan muğayat ol, başa düşmədiyini başa sal. O, tək mənə deyil, başqa işçilərinə də həmişə qayğı ilə yanaşırırdı.

Kamran müəllimin ölümü hamımızı sarsıldı. O, ağır xəstəlikdən sonra dünyasını dəyişdi. Onun həyatda etdikləri etmədiklərindən çoxdur.

Allah Kamran müəllimə rəhmət etsin!